



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
Qəbul edildiyi tarix	15.03.2018
Qeydiyyat nömrəsi	6
Adı	“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	30.03.2018
Azərbaycan Respublikasının vahid hüquqi təsnifatı üzrə indeks kodu	440.140.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15201803150006
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	29.03.2018

“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketing fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkışaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin [2018-ci il 11 yanvar tarixli 1784 nömrəli](#) Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

QƏRARA ALIR:

1. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının [2016-cı il 18 oktyabr tarixli 17 nömrəli](#) Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin;

1.2. preambulasında “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında, 2-ci hissənin adında və 2.1-ci bənddə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin;

2.2. 1.1-ci bənddə “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri, “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin;

2.3. 1.2-ci bənddə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri, “mağazalarda” sözündən sonra “və ya mağaza şəbəkələrində” sözləri, “siyahısı” sözündən sonra “rəflərin yerləşdirilməsinə dair xarici ölkələrin müvafiq fiziki və hüquqi şəxsləri ilə razılaşma əldə edildikdən sonra” sözləri əlavə edilsin;

2.4. 2.1.1-ci, 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində “mağazanın” sözündən sonra “və ya mağaza şəbəkəsinin” sözləri əlavə edilsin.

3. Hquq Őbsinin mdiri Anar Əliyevə tapŐırsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hquqi Aktların Dvlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gn mddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə gndərilməsi un zəruri tədbirlər grlməsini təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hquqi Aktların Dvlət Reyestrinin elektron variantında dərc edildiyi gndən qvvəyə minir.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət Őbsinin mdiri Elgn Qədirova tapŐırsın ki, bu Qərarın surətinin gndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz zərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.

**Sədr,
İqtisadiyyat naziri**

Őahin Mustafayev